

Qeyd: 31 Yanvar 2014 il tarixində, İmmiqrasiya saxlama yerlərində olan şəxslərin bu Bildirişə əsasən ərizə vermək imkanı 19 Oktyabr 2018 bağlanıbdir. Müvəkkil, ərizə vermək tarixinin bağlanmasına baxmayaraq, aşağıdakı göstəricilərə əsasən şəxslərdən ərizələri qəbul etməyi davam edəcək:

- a. Nazirliyə əlavə məlumata dair müraciət edərək cavabı gözdəməkdə olan, bundan öncə Daxili İşlər Nazirliyinə 19 Oktyabr 2018 il tarixində, və ya öncə ərizə vermiş və ya müraciət etmiş, və bu vaxta gədər müraciətlərinə və ya ərizələrinə cavab almamış; və ya
- b. bu yaxınlarda Nazirlik tərəfindən məlumat alıb, 19 Oktyabr 2018 tarixindən öncə Daxili İşlər Nazirliyinə ərizə verib və ya müraciət edərək, ərizələrinə və ya müraciətlərinə 10 Sentyabr 2018 tarixində və ya sonra cavab almış.

(a) və ya (b) bəndləribə uyğun olan şəxslər, müraciətlərinə və ya ərizələrinə almış cavablarına dair əlavə material və ya məlumat almaq üçün müraciət etmiş, bu Bildirişə cavab vermək hüququna 40 gün ərzində malikdirlər.

(a) və ya (b) bəndləribə uyğun olan şəxslər, Daxili İşlər Nazirliyi tərəfindən fərdi olaraq əlaqələndiriləcəklər.



Australian Government

Office of the Australian Information Commissioner

AVSTRALIYA HÖKUMƏTİ
Avstraliya İnformasiya Müvəkkili Ofisi

**31 YANVAR 2014 İL TARİXİNƏ İMMİQRASIYA TƏRƏFİNDƏN MÜVƏQQƏTİ
SAXLANILAN ŞƏXSLƏRƏ AİD**

İzahat

1. 10 fevral 2014 ildə İmmiqrasiya və Sərhəd Mühafizəsi Nazirliyi (bundan sonra "**Nazirlik**") müvəqqəti immiqrasiya tutulması haqqında hesabatı səhvən öz internet saytında dərc etmişdi. Hesabatda 31 yanvar 2014 il tarixinə müvəqqəti immiqrasiya saxlama yerlərində saxlanılan, eləcə də yaşayış qeydiyyatı altında və alternativ saxlama yerlərində qalan şəxslərin fərdi məlumatları açıqlanmışdı (bundan sonra "**Məlumat sızıntısı**").
1. Müvafiq fərdi məlumatlar Nazirliyin internet saytıdan 19 fevral 2014 və internet arxivindən 27 fevral 2014 il tarixində çıxarılmışdı.
2. 30 avqust 2015 ildə Nazirlik tərəfindən səhvən fərdi məlumatları dərc edilmiş bütün şəxslərin adından İnformasiya Müvəkkilinə təmsilçi şikayət (bundan sonra "**Təmsilçi şikayət**") verilmişdi.

Təmsilçi şikayət nədir?

3. Təmsilçi şikayət 1988 il *Fərdi məlumatların qorunması haqqında* Avstraliya İttifaqı Qanununa əsasən şəxs tərəfindən digər şəxslərin adından verilmiş şikayətdir. Belə şikayət o şərtlə verilə bilər ki, şikayətçinin və adlarından şikayət verilən şəxslərin Qanunla qorunan hüquqlarını pozan akt və ya tədbir haqqında bənzər narazılıqları var. Belə olan halda, İnformasiya Müvəkkili bəyan edə bilər ki, şikayətə səbəb olmuş akt və ya tədbir üzündən baş vermiş itki və ya zərərə görə birgə iddia vermiş bütün iddiaçılara təzminat düşür.

Hazırkı bildiriş niyə önəmlidir?

4. Təmsilçi şikayət barəsində qərar vermək, o cümlədən Məlumat sızıntısı zamanı fərdi məlumatları dərc olunmuş şəxslərə çəkdiqləri itki və ya zərərə görə onlara təzminatın düşüb-düşmədiyini müəyyən etmək üçün Müvəkkilə Sizdən məlumat tələb olunur.
5. Əgər Məlumat sızıntısı Sizə təsir edib və Siz aşağıda göstərilmiş məlumatı təqdim etməyibsə, Müvəkkil elə bir qənaətə gələ bilər ki, Məlumat sızıntısı nəticəsində Sizdə heç bir itki və ya zərər baş verməyib və Məlumat sızıntısına görə Sizə təzminat müəyyən edilməməlidir.

Mən nə etməliyəm?

1. Məlumat sızıntısı nəticəsində Sizdə heç bir itki və ya zərər üz verməyibsə, Sizdə təzminat almaq hüququ yoxdur və siz hazırkı Bildirişdən vaz keçə bilərsiniz.
2. Fikirinzcə, əgər Məlumat sızıntısı nəticəsində Sizdə itki və ya zərər üz veribsə və Siz həmin itki və ya zərərə görə təzminat almaq fürsəti dəyərləndirmək istəyirsinizsə, Siz İnformasiya Müvəkkilinə **itki və ya zərəriniz barədə** məlumat verməlisiniz:
 1. Siz çəkdiyiniz itki və ya zərərə aid olan zənn etdiyiniz bütün münasib məlumatı təqdim etməlisiniz.
 2. Bu məlumat rəsmi ifadə və ya **öz sözlərinizlə ifadə olunmuş** və tərəfinizdən imzalanmış bəyanat şəkilində ola bilər. Formal və ya standart formada tərtib olunmuş imzalanmış bəyanatlara az önəm veriləcək.
 3. Təqdim olunacaq məlumata daxil ola bilər: Məlumat sızıntısı zamanından, yaxud Məlumat sızıntısı haqqında ilk öyrəndiyiniz vaxtdan olan dəlillər, məsələn Məlumat sızıntısına reaksiyanızı və ya onunla əlaqədar keçirdiyiniz hissləri, eləcə də aldığınız müalicəni təsdiq edən tibbi arayışlar. Hazırkı Bildirişin elan edilməsi tarixindən sonra alınan tibbi arayışlara az önəm veriləcək.
 4. Adınızdan yazılmış və öz sözlərinizlə ifadə olunmamış

məktublara az önəm veriləcək.

5. Müvəkkil aşağıda göstərilmiş son müddətdən sonra verilmiş məlumatı nəzərə ala bilməz.
3. Siz bu məlumatı oaic.gov.au/repcomplaint internet səhifəsindəki Cavab Formasına yerləşdirməlisiniz. Siz həmçinin bu məlumatı repcomplaint@oaic.gov.au elektron ünvanına və ya *GPO Box 5218, Sydney NSW 2001* poçt ünvanına məktub göndərərək çatdırı bilərsiniz. Avstraliya İnformasiya Müvəkkili Ofisi və Nazirlik tərəfindən Sizi eyniləşdirməyi mümkün etmək üçün yetərli məlumat göstərməlisiniz (o cümlədən, tam ad və soyad, təvəllüd və İmmiqrasiya Nazirliyi tərəfindən Sizə verilən qeydiyyat nömrəsi).
4. Hər hansı məlumatı **19 aprel 2018 il saat 16:00-dək** göndərməlisiniz.

Təmsilçi şikayət prosedurundan çıxma

5. Əgər Təmsilçi şikayətin Sizin adınızdan verilməsinə razılıq vermirsinizsə və bu iddiada iştirak etmək istəmirsinizsə, Siz istənilən vaxt Təmsilçi şikayət prosedurandan çıxı bilərsiniz. Bunun üçün Siz *OAIC* (Avstraliya İnformasiya Müvəkkili Ofisinin) oaic.gov.au/repcomplaint internet saytına daxil olub Cavab Formasını doldurmalısınız.
6. Təmsilçi şikayət prosedurunu tərk etməyiniz Sizin Məlumat sızıntısı ilə əlaqədar təzminat almaq qabiliyyətinizə təsir edə bilər. Lütfən Cavab Formasında qeyd olunan informasiyanı diqqətlə oxuyun.

Suallar və yardım

1. Hazırkı Bildirişi anlamaq və ya ona cavab vermək üçün Sizə yardım lazımdırsa, Avstraliya İnformasiya Müvəkkili Ofisinə 1300 363 992 telefonu ilə və ya repcomplaint@oaic.gov.au elektron poçtu ilə müraciət edə bilərsiniz.

İcraçı Müvəkkil, 31 yanvar 2014 tarixində müvəqqəti immiqrasiya saxlama yerlərində saxlanılanlara, bu bildiriş əsasında müraciət etmək hüququnu dağa 14 həftə uzadır.

Müraciət etməyin axır vaxtı saat 16.00, 19 Oktyabr 2018 dir. Bu verilən vaxt

uzadılmasının bundad artıq uzadılması gözlənilmir.